

**БАКИНСКИЙ ГОСУДАРСТВЕННЫЙ
УНИВЕРСИТЕТ**

**Докторский экзамен по
специальности
5720.01 - «Журналистика»**

ПРОГРАММА

**Утвержден ученым советом
факультета журналистики
(протокол №5, 04 апреля
2022 г.)**

Баку 2023

Раздел I

Теория и Практика Журналистики

1. Этапы развития журналистики

Формирование газет. Научный анализ понятия прессы. Сущность понятия Средства Массовой Информации и Пропаганды. Научно-теоретическое изложение понятия «Средства массовой информации». Масс-медиа: характеристика, сущность. Медиалогия как научное понятие, включающее в себя медиа систему. Научно-практическая сущность, выражаемая медиалогией. Медиа, научно-теоретическая литература по Медиалогии.

2. Журналистика как научная категория

Теоретические концепции журналистики. Авторитарная, либертерианская, социальная ответственность, коммунист-

Bədii janrlarla mətbuat janrlarının ümumi və fərqli cəhətləri. Mətbuat janrlarının yaranması və inkişafının tarixi mərhələləri. Janrların zamana və ictimai şəraitə görə transformasiya prosesi. Mətbuat janrları haqqında ən yeni ədəbiyyat. Dünyanın müxtəlif regionlarında (Rusiya, Türkiyə, Qərbi Avropa, ABŞ) janrin nəzəri aspektlərinə fərqli münasibətlər sistemi. Janrların elmi-nəzəri bölgüsü: Operativ-informasiya, analitik, bədii-publisistik janrlar. Bu janrların hər birinin özünəməxsus imkanları

7. Operativ – informasiya janrları

Operativ–informasiya janrlarının əsas mahiyyəti. Bu janrların işləklik səbəbləri. Operativ–informasiya janrlarının elmi təsnifikasi. Xəbər. Xəbər yaradıcılığında janrin imkanları. Xəbərin növləri. Xəbər janrından istifadə məqamları. Xəbərin operativlik mahiyyəti. Xəbərdə şərhin faktdan ayrılması. Xəbərdə şərhin

yolverilməzliyi. Xəbərdə tərəfsizlik və qərəzsiz-liyin təmin olunması üsulları. Hesabatın xüsusiyyətləri. Jurnalisticin hesabata müraciət məqamları. Müsahibə. Müsahibənin mahiyyəti. Müsahibəyə hazırlıq və müsa-hiblə ünsiyyət problemi. Reportaj. Reportaj ən operativ informasiya janrı kimi. Reportajda əyanılık prinsipi. Reportyor və reportaj anlayışlarının jurnalistikada yeri.

8. Analitik janrlar

Müasir jurnalistikada analitik janrların yeri. Elektron jurnalistika çağında analitik janrlar qəzetiñ rəqabətdə yerini qoruyan amil kimi. Analitik janrların əsas xüsusiyyətləri. Məqalə. Məqalənin elmi-nəzəri xarakteristikası. Korrespondensiya, resenziya, icmal, şərh, açıq məktub, mətbuat xülasəsi. Bu qrupa daxil olan janrların ümumi və fərqli cəhətləri. Analitik təhlilin aparılması üsulları. Analitik janrların dili və üslubu. Analitik janrlar

jurnalistin fərdi yaradıcılıq kontekstində.

9. Bədii-publisistik janrlar

Bədii-publisistik janrlarla bədii janrların oxşar və fərqli cəhətləri. Bədii-publisistik janrları xüsusiləşdirən faktorlar. Oçerk bədii-publisistik janr kimi. Ocerkin klassik və müasir işləklilik dərəcəsi. Müasir Azərbaycan mətbuatında ocerkin yeri. Oçerk janrı haqqında nəzəri ədəbiyyatın xülasəsi. Zarisovka. Zarisovkanı ocerkdən fərqləndirən başlıca cəhətlər. Bədii-publisistik janrların digər faktları: bədii-publisistik nitq, xatirə, gündəlik. Bədii publisistikanın satirik janrları. Felyeton. Felyetonun bədii xüsusiyyətləri. Müasir Azərbaycan mətbuatında felyetona etinasızlığı doğuran səbəblər. Pamflet. Pamfletin janr xüsusiyyətləri. Klassik və müasir pamflet nümunələri. Müasir mətbuatda pamfletə intensiv müraciəti doğuran səbəblər. Bədii-publisist janrlarda obraz və obrazlılıq. Tipikləşdirmə üsulları.

10. KİV-in hüquqi tənzimlənməsi

Azərbaycan mətbuatında senzuranın yolveril-məzliyi. KİV-in hüquqi bazasının formalaşma prosesi. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu. Qanunda jurnalıstin hüquq və məsuliyyəti. KİV haqqında qanunun mənbələri. Elektron informasiya vasitələrinin qanunvericilik bazası. “Televiziya və Radio Yayımı haqqında” AR Qanunu. “İctimai Televiziya və Radio Yayımları haqqında” AR Qanunu. Mətbu orqanların təsis olunmasının hüquqi əsasları. Elektron-informasiya vasitələrinin təsis olunmasının hüquqi əsasları. Milli Teleradio Şurası. Lisenziyalasdırma. Müəllif hüququ.

11. KİV sahəsində dövlət siyaseti

Ölkədə mətbuatın müstəqil fəaliyyəti sahəsində dövlətin iradəsini ifadə edən sənədlər: AR Konstitusi-yası. Mətbuat sahəsində qanunlar. Azərbaycan Respub-

likası Prezidentinin fərman və sərəncamları. Azərbay-can Respublikası Prezidenti yanında Mətbuatın İnki-şafina Dövlət Dəstəyi Fondu. Fondu əsas vəzifələri. Dövlət, ictimai və özəl mətbuat.

12. Jurnalistin peşə etikası

Peşə etikası anlayışı. Peşə etikasının nəzəri əsas-ları. Jurnalistin peşə etikasının formalaşma mərhələləri. Jurnalistin peşə etikasının əsas funksiya və prinsipləri. Peşə etikası və hüquqi tənzimlənmənin qarşılıqlı əlaqəsi. Jurnalistin əməl etdiyi etik normalar. Azərbay-can jurnalistinin peşə kodeksi. Peşə etikasının beynəl-xalq təcrübəsi. Etik normalar peşəkarlığın göstəricisi kimi. Nəşrin informasiya siyasəti kontekstində jurnalistin etik normalara münasibəti. İqtidaryönlü, müxalif, müstəqil istiqamətli nəşrlərdə peşə etikasına münasibət faktları.

13. Jurnalist və informasiya

İnformasiya resurslarının ümumi

tipologiyası. İnförmasiya mənbələri. İnförmasiya almağın metodolojiyası. İnförmasiya toplamağın kommunikativ metodu: Müsahibə, söhbət, sorğu, telefon sorğusu, ekspert sorğusu, mətbuat konfransları və brifinqlərdə iştirak etmək. İnförmasiya almağın qeyri-kommunikativ üsul-ları: şəxsi təcrübə və müşahidə, nəzəri aspektlər, prob-lemi müəyyən etmə, införmasiyanı dəqiqləşdirmə, sənədlərlə işləmək metodikası, införmasiya agentlikləri, internet və mətbuat, mətbuat xidmətləri.

14. Kütləvi införmasiya vasitələrinin tipologiyası

Tipologiya anlayışının elmi-nəzəri mahiyyəti. Mətbuatın tipoloji inkişaf meylləri. Tipologiya nəşrin xarakteri kimi. Qəzetin införmasiya siyaseti onun tipologiyasını müəyyən edən faktordur. Nəşrin tipoloji xarakterinin jurnalist yaradıcılığına təsiri. İqtidaryönlü nəşrlər. Müxalifyönlü

nəşrlər. Müstəqil nəşrlər. Müstə-qil qəzetiñ iş prinsipləri.

15. Qəzet redaksiyası

Jurnalist əməyinin komponentləri.

Jurnalist reportyor, publisist, redaktor, təşkilatçı kimi. Qəzet redaksiyasının strukturu. Redaksiya kollektivinin tərki-bi. Redaksiyanın şöbələri və onların ayrı-ayrılıqda funksiyaları. Redaksiyanın yaradıcı hissəsi. İdarə qru-pu. İcra qrupu. Redaksiyanın texniki və kommersiya hissələri. Redaksiyanın texniki xidmət sahələri. Redak-siyanın kommersiya xidmət sahələri.

Redaksiyanı idarə etmənin metodları. Modelləş-dirmə. Planlaşdırma. Redaksiya kollektivini stimullaş-dırma üsulları. Redaksiyanın oxucularla işi.

Ə D Ə B İ Y Y A T

1. Atilla Girgin. Qazeteçiligin temel ilkeleri. İstanbul, «Der» yayınları, 2008
2. Erik Fishtelius. Jurnalistikanın on qızıl qaydası. Bakı, 2002
3. KİV sahəsində qanunvericilik. Bakı, 2001
4. Mahmudov M. Ədəbi redaktə: nəzəriyyə və təcrübə. Bakı, 2008
5. Mehdi F. Bədii publisistika. Bakı, 1984
6. Mehdi F. Mətbuat janrları. Bakı, 1995
7. Məmmədli C. Müasir jurnalistika. Bakı, 2003
8. Məmmədli C. Jurnalistikanın müasir inkişaf meylləri. Bakı, 2006
9. Məmmədli Z., Hacılı R., Əliyev İ. Media hüququ. Bakı, 2006
10. Oya Tokgöz. Temel qazeteçilik. İmqe kitabevi. Ankara. 1994
11. Rəsulzadə M.Ə. «Mətbuat azadlığı». Əsərləri, II cild. 2001

12. Rüstəmov A. Jurnalistika. Bakı, 2005
13. Ахмадулина Е.В. Краткий курс теории журналистики. М., 2009
14. Гуревич С.М. Газета: вчера, сегодня, завтра. М., изд-во «Аспект-ПРЕСС», 2004
15. Прохоров Е. П. Введение в теорию журналистики. М., 2000.
16. Сиберт Ф., Питерсон Т., Шрамм У. Четыре теории печати. М., 1997
17. Тертычный А.А. Жанры периодической печати. Москва, 2002
18. Теплюк В.М. Этика журналистского творчества. Москва, 1980

II BÖLMƏ **AZƏRBAYCAN MƏTBUATI** **TARİXİ**

1. Azərbaycan jurnalistikası tarixinin elmi-nəzəri əsasları.

Azərbaycanda jurnalistikaya dair elmi düşün-cənin və təcrübi fəaliyyətin öyrənilməsi tarixindən. Jurnalistika elm və sənət növü kimi. Azərbaycan jurnalistikasında tarixi təcrübə ilə elmi-nəzəri düşün-cənin sintezi.

2. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan jurnalistikası

"Tiflisskie vedmosti" qəzetiinin Zaqafqaziyada ilk rəsmi mətbuat orqanı kimi fəaliyyətə başlaması (1828). Qəzetiñ gürcü (1829), fars (1930) variantları haqqında. "Tiflis əxbarı" (1832) "Tiflisskie vedmosti" qəzetiinin Azərbaycan variantı kimi. A. A. Bakıxanovun qəzetiñ nəşr fəaliyyətində iştirakı barədə tədqiqatlar.

H. Zərdabi Azərbaycan milli mətbuatının yaradıcısı kimi. "Əkinçi"nin nəşri və fəaliyyəti. Qəzetiñ rolü barədə H. Zərdabinin fikir və mülahizələri. "Əkinçi"nin şöbələri haqqında ümumi məlumat. Daxi-liyyə, əkin və ziraət xəbərləri, elmi xəbərlər, tazə xəbərlər və məktubat şöbələrində gedən materialların xarakteristikası.

"Əkinçi"dən sonra qəzet çıxarmaq cəhdləri.

Səid, Calal və Kamal Ünsizadə qardaşları. S. Ünsizadənin redaktoru olduğu "Ziya" qəzetiñin nəşrə başlaması (1879). 1880-ci ildə qəzetiñ "Ziyavi-Qafqaziyyə" adı altında çıxmasının səbəbləri.

C. Ünsizadənin mətbuat orqanı nəşr etmək üçün Senzura komitəsinə müraciəti. "Kəşkül" jurnalının nəşrə başlaması (1883). Jurnalın eyni adlı qəzetiñ çev-rilməsi səbəbləri.

Rusdilli qəzetlər arasında "Kaspi"

qəzətinin (1881-1919) xüsusi çəkisi. Qəzətin redaktorları. Azərbaycanın görkəmli publisistləri — M.Şaxtاختinski, N. Nərimanov, Ə. Ağayev, Ə. Hüseynzadə, H. Zərdabi, S. Qənizadə, M. Mahmudbəyov və başqalarının qəzətdə iştirakı.

M.A.Şaxtاختinskiinin "Şərqi-Rus" qəzətini çıxar-maq üçün gördüyü işlər. Qəzətin 1-ci nömrəsinin çap-dan çıxması. Qəzətin şöbələri, əsas mövzu dairəsi. Əməkdaşları və müəllifləri.

«Həyat» qəzətinin nəşr tarixi (1905-1906). Qəzətin ideya-siyasi istiqaməti. Müxtəlif dünyagörüşlü ziyalıların qəzetlə əməkdaşlığı. Ə. Hüseynzadə, Ə. Ağayev qəzətin baş redaktorları kimi.

Çar hökumətinin 17 Oktyabr manifesti (1905). Söz, yığıncaq, təşkilat azadlığına verilən vədlər və mövcud imkanlar çərçivəsində ziyalıların fəaliyyəti. Ə. Ağayevin «İrsad» qəzeti (1905-1908). Qəzətin ideya istiqaməti, mövzu dairəsi və

əsas müəllifləri. Milli jurnalistikaya yeni gənc qüvvələrin gəlməsi. Ü. Hacıbəyov, M.Ə.Rəsulzadə, A. Səhhət, H. Minasazov, S. Musəvi və b. Onların yaradıcılığının əsas xüsusiyyətləri.

Azərbaycanda ilk sosial-demokrat nəşrləri: «Hümmət», «Dəvət-Qoç», «Priziv», «Təkamül», «Bakinski proletari», «Bakinski raboçi», «Qudok».

«Füyuzat» jurnalı (1906-1907). Füyuzat ədəbi məktəbi. Azərbaycan ictimai fikrinin inkişafında onun yeri.

«Molla Nəsrəddin» jurnalının 1-ci nömrəsinin çapdan çıxməsi. (7 aprel 1906). Jurnalın Azərbaycan mətbuat tarixində yeri və mövqeyi. C. Məmməd-quluzadə və onun məsləkdaşları.

Yaxın və Orta Şərq ölkələrində nəşrə başlayan mətbuat orqanlarına «Molla Nəsrəddin» jurnalının təsiri.

Uşaq mətbuatının yaranması. «Dəbistan», «Rəh-bər» jurnallarının nəşr

tarixi, istiqaməti və müəllifləri.

I Dünya müharibəsi dövründə Azərbaycan mətbuatı.

3. Müstəqil Azərbaycan uğrunda mübarizə dövrünün jurnalistikası (1918-1920)

Müstəqil Azərbaycan uğrunda mübarizə dövrü-nün jurnalistikası. Rusiyada 1917-ci il fevral-burjua demokratik inqilabı. İngilabın əks-sədasi. Senzuranın ləğv olunması. Səyasi partiyaların açıq fəaliyyətə baş-laması. Onların mətbu orqanları.

Sosial-demokratların Azərbaycan, rus, erməni dillərində nəşrləri. «Hümmət» (1917-1918), «Bakinskiy raboçiy» (1917-1918), «Sosial-demokrat» (1917, erməni dilində) qəzetləri.

Azərbaycanda müsavatçılar, daşnaklar və bolşeviklər arasında gedən ideya-siyasi mübarizənin jurnalistikada əksi.

«Molla Nəsrəddin» jurnalının yenidən nəşrə başlaması (9 fevral 1917). Müvəqqəti hökumətin daxili və xarici siyasətinə, Rusiyada 1917-ci il oktyabr hadisə-lərinə siyasi partiyaların və onların mətbuat orqanla-rının münasibəti.

Bakı kommunası dövrü. Bolşevik-dاشnak dikta-turasının mətbuat orqanları və onların mövzu dairəsi.

Ayrı-ayrı partiyalara və tələbə-gənclərə məxsus nəşrlərin meydana gəlməsi. Qəzet və jurnallarda peşəkarlıqdan çox sinif, qrup, peşə mənafelərinin ön plana çəkilməsi.

Jurnalistika aləminə yeni qüvvələrin gəlməsi. T. Şahbazi, M. İsrafilbəyov (Qədirli), Ə. Qarayev, M. B. Məmmədzadə və başqalarının redaktor və publisist kimi fəaliyyətlərinin xarakterik xüsusiyyətləri.

Tanınmış jurnalist və publisistlərin Ü.Hacıbəylinin, M.Ə.Rəsulzadənin bu dövr çıxışlarının tematikası və sənətkarlıq

xüsusiyyətləri.

4. Sovet dövrü Azərbaycan jurnalistikası

1920-ci illər Azərbaycan mətbuatının yeni ideologiyaya uyğun qurulması, mətbuatın sovet döv-lətinin və kommunist partiyasının monopoliyasına keçməsini şərtləndirən faktorlar.

1920-ci illərdə partianın və sovet hökumətinin mətbuatla bağlı qərar və qətnamələri. Yeni yaradılan mətbəələrin, qəzet sisteminin ideoloji mahiyyəti. Azərbaycan jurnalistikasının aparıcı mövzuları. «Kommunist», «Baknkiy raboçiy», «Kommunist» (rus dilində), «Gənc işçi», «Molodoy raboçiy», «Kəndfü-qərası» və s. qəzetlərdə dərc olunmuş yazıların təhlili.

1926-cı il 6 noyabr. Azərbaycanda radio jurnalistikasının yaranması. Sovet təbliğat sistemində radio-nun yeri.

1920-1930-cu illərdə xarici

ölkələrdə Azərbay-can mühacir mətbuatının yaranması. Xüsusilə, Türkiyə-də Azərbaycan mühacirlərinin geniş mətbu fəaliyyəti. Sovet mətbuatı ilə mühacir mətbuat arasındaki siyasi polemika.

1930-cu illərdə ölkədəki ictimai-siyasi vəziyyət. Söz və fikir azadlığına qarşı rep-ressiyanın güclənməsi. Sovet repressiya maşınının ictimai-siyasi xarakteri.

II Dünya müharibəsi dövründə mətbuat. Cəbhə qəzetləri. Döyüşən ordunun və arxa cəbhə əməkçi-lərinin fədakarlığının mətbuatda əksi. Görkəmlı sənət adamlarının çıxışları.

1950-ci illərdə yeni mətbuat orqanlarının yara-dılması istiqamətində atılan addımlar. Gənclər və uşaq mətbuatının inkişafı problemləri.

Yeni tipli qəzetlərin yaranması. Axşam qəzet-lərinin - "Bakı" və "Baku" qəzetlərinin nəşri.

Volyuntarizm siyasəti nəticəsində

ölkədə ictimai-siyasi durumun kəskinləşməsi. Azərbaycan jurnalistikasında yeni ab-havani və demokratik meylləri əks etdirən məqamlar. "Ulduz" jurnalının, "Qobustan" toplusunun yaranması. Ədəbi-bədii jurnalistikanın, bədii publisistikanın yeni təkanla inkişafını şərtlən-dirən səbəblər.

5. Müasir Azərbaycan jurnalistikası

Azərbaycanda dövlət müstəqilliyinin bərpası. Jurnalistkada baş verən dəyişikliklər və onların xarakteri. Jurnalistikada əldə olunan kəmiyyət və key-fiyyət göstəriciləri. Dövlət müstəqilliyinin qorun-masında və möhkəm-lənməsində jurnalistikanın rolu. Azərbaycan jurnalistikası beynəlxalq jurnalistikanın subyektlərindən biri kimi. Jurnalistikanın strukturunda, KİV-in tipologiyasında baş verən dəyişikliklər. KİV qanunvericilik bazasının yaradılması

istiqamətində atılan addımlar.

«Azadlıq», «Aydınlıq», «Millət» kimi ictimai-siyasi təşkilatların orqanları olan qəzetlərin sayının artması. «Yeni müsavat», «Ədalət», «Press-fakt», «Azad söz», «Müxalifət», «Olaylar», «Şərq», «Xəzər» və s. qəzet və jurnalların fəaliyyəti.

1992-ci ildə Azərbaycan Respublikasının «Kütləvi informasiya vasitələri haqqında» qanununun qəbul edilməsi.

Azərbaycan Respublikasının KİV haqqında qanunvericilik bazasının formalaşması, mətbuat, tele-viziya və radio fəaliyyətinə dair qanunlarının, qərar-larının mahiyyəti.

Azərbaycan Respublikası Konstitusiya layihəsinin müzakirəsində KİV-in fəaliyyəti.

Azərbaycan dövlətinin xarici siyaseti və mətbuat. Xarici ölkələrlə

iqtisadi, elmi və mədəni əlaqələrin mətbuatda işıqlandırılması.

Ə D Ə B İ Y Y A T

1. Axundov N. Azərbaycan satira jurnalları (1906-1920-ci illər). Bakı, 1968
2. Azərbaycan mətbuat tarixi antologiyası. I hissə, Bakı, 2010
3. Azərbaycan mətbuat tarixi antologiyası. II hissə, Bakı, 2011
4. Hüseynov Ş. Mətbu irsimizdən səhifələr. Bakı, «Çənlibel» nəşriyyatı, 2007. 30 ç.v.
5. Quliyeva Q. Azərbaycan Xalq Cumhuriyyətinin jurnalistikası (1918-1920-ci illər). Bakı, 2005
6. Мовлаева С.А. Пропаганда русской и азербайджанской культуры на страницах газеты "Каспий" (1881-1917). Баку, 1983

7. Məmmədov X. «Əkinçi»dən «Molla Nəsrəddin»ə qədər. Bakı, 1987
8. Современники о Г.Б.Зардаби. Бакы, 1985.
9. Vəliyev Ş. (Körpülü). Füyuzat ədəbi məktəbi. Bakı, 2007
10. Зардаби Г.Б. Избранные статьи и письма. Баку, 1962
11. Zeynalov N. Azərbaycan mətbuatı tarixi. I hissə. Bakı, 1973
12. Zeynalov N. Azərbaycan mətbuatı tarixi. II hissə. Bakı, 1974

III BÖLMƏ

RADIO VƏ TELEVİZİYA

JURNALİSTİKASININ ƏSASLARI

1. Kütləvi informasiya vasitələri sistemində radionun və televiziyanın yeri

İnformasiya vasitələri sisteminin səviyyəsi bütöv-lükdə cəmiyyət həyatı inkişafının göstəricilərindən biri kimi. Mətbuatm, radionun, televiziyanın sistemli şəkildə öyrənilməsinin əhəmiyyəti.

Radio elmi-texniki tərəqqi və texnologiya ilə sıx bağlı olan informasiya vasitəsidir, KİV sistemində onun yerini müəyyənləşdirən amillər. Televiziya yarananadək kütləvi informasiya vasitələri strukturunda eşitmə-dinləmə amilinin xüsusi çəkisi.

Canlı nitq, səs lövhələri, müsiqi radionun ifadə vasitələri kimi. Maksimum operativlik, sənədlilik, əyani-lik, sinxronluq, geniş əhatəlilik efir jurnalistikasının spesifik

xüsusiyyətləridir. Yayımın sintetik xarakteri. Radio və qəzet. Radio və televiziya. Radio və teatr. Radio və İnternet.

Yayımın programlılığı. Operativ informasiya, interaktivlik və müsiqi proqramları sahəsində radionun liderliyi. Radionun spesifik xüsusiyyətlərinə dair fikir müxtəlifliyi.

Televiziyanın spesifikasi. Kino və televiziya görüntüsünün xüsusiyyətləri, estetik-dramaturji yaxınlığı və funksional-struktur fərqləri. Televiziyanın radio, mətbuat, teatrla və internetlə müqayisəsi. Bu sahələr arasında genetik əlaqə, oxşar və fərqli cəhətlər.

2. Radio yayımın təşəkkülü və inkişaf mərhələləri

Radionun meydana gəlməsini şərtləndirən başlıca amillər.

Azərbaycanda radio quruculuğu yolunda ilk addımlar. Müntəzəm radio yayımının fəaliyyətə başla-ması (1926). İlk

proqramların səciyyəsi. Radio veriliş-lərinin qəbulu texnikasında yeniliklər. Yayım formaları. Radionun təşkilat quruluşu.

Ü.Hacıbəyov. M.Maqomayev,
M.Ordubadi, C.Cabbarlı və digər görkəmli sənətkaların radionun fəaliyyətində yaxından iştirakı.

Radio II Dünya müharibəsi illərində (1939-1945). Müharibə dövrü Azərbaycan radiosunun populyar verilişləri. Azərbaycan radiosunun xarici ölkələrə ilk verilişlərinin başlanması (1941).

Müharibədən sonra radionun maddi-texniki bazasının möhkəmləndirilməsi. Elektromaqnit səsyazma texnikasının-dan istifadə (1949). Məşhur sənət əsərlərinin radio variantı. Radioda struktur dəyişiklikləri.

«Araz» (oktyabr 1964) informasiya və musiqi proqramı radio təcrübəsində yenilik kimi. Stereofonik yayım.

Müstəqillik və demokratiya uğrunda xalq hərəkəti və radio.

Radio müstəqillik illərində Milli dövlətçilik ideyası, müstəqil Azərbaycan mövzusu verilişlərin əsas tematikası kimi. Radio və ordu quruculuğu. «Əsrin müqaviləsi» efirdə . Təşkilati-struktur dəyişiklikləri. Özəl radioların yaranması. Reklam kommersiya və yaradıcılıq sahəsi kimi. Azərbaycan Beynəlxalq Radiosu müasir dövrdə.

«Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikasının Qanunu (2002), Milli Televiziya və Radio Şurasının yaradılması (2003). Azərbaycan radiosunun 80 illik yubileyinin qeyd edilməsi.

Azərbaycan radio məkanının müasir mənzərəsi və əsas inkişaf meylləri. Radio kanallarının tipləri: Dövlət, özəl və ictimai radio.

3. Televiziya yayımının təşəkkülü və inkişaf mərhələləri.

Azərbaycanda televiziyanın

yaranmasının ideo-loji, siyasi-iqtisadi və təşkilatı zəmini. Bakıda televiziya mərkəzinin inşası və müntəzəm yayımın başlanması (14 fevral 1956-cı il). İlk televiziya verilişlərinin səciyyəsi.

Azərbaycan televiziyasının inkişaf mərhələlərinin xüsusiyyətləri. XX əsrin 70-ci illəri və 80-ci illərin ortalarında teleyayımда baş verən keyfiyyət dəyişmələri. Yenidənqurma dövründə sosial problem-lərin ekranda əks etdirilməsi xüsusiyyətləri.

Azərbaycan televiziyasının müstəqillik illərin-dəki fəaliyyəti (1991-2011). Özəl kanalların yaranması və inkişaf problemləri. «Televiziya və radio yayımı haqqında» qanunun qəbulu (2002) və teleradio yayımının qanunvericilik bazasının möhkəmləndiril-məsi. Teleradio yayımının tənzimlənməsi sahəsində dövlət siyaseti və Milli Teleradio Şurasının yaradılması (2003). Azərbaycanda ictimai TV

yaradılması (2005) və onun yayımı başlanması. Azərbaycan tele-viziya məkanının müasir mənzərəsi və televiziyanın əsas inkişaf meylləri. Televiziya kanallarının tipləri: Dövlət, özəl və ictimai TV.

4. Radionun və televiziyanın ictimai funksiyaları

Cəmiyyət həyatında demokratikləşmə prosesinin güclənməsi, siyasi plüralizmin real təşəkkülü və bunun radio yayımının xarakterinə təsiri. Radio cəmiyyəti məlumatlaşdırmaq, maarifləndirmək, əyləndirmək vəsi-təsi kimi. Onun sosial-pedaqoji, integrativ və təşkilatçı funksiyaları. İctimai rəyin formallaşmasında radionun iştirakı.

İnformasiya cəmiyyəti anlayışı. Bu cəmiyyətin formallaşmasında radionun yeri və rolu. İctimai radionun yaranması. Onun fəaliyyət prinsipləri.

Radioda yeni layihələr cəmiyyətin

sosial tələbatı kimi.

Müasir cəmiyyətin sosial strukturunda TV-nin yeri. Cəmiyyətlə qarşılıqlı əlaqə. Sosial və humanitar vəzifələrin yerinə yetirilməsində televiziyanın rolu. Televiziya cəmiyyəti məlumatlandırmaq, maarifləndirmək və əylənditirmək vasitəsi kimi. İctimai rəyin for-malaşdırılmamasında və əks etdirilməsində televiziyanın rolü.

İctimai yayım. Bu yayım növünün mahiyyəti, məqsədi, fəaliyyət prinsipləri və programlarına verilən tələblər. Azərbaycanda ictimai yayımın təşəkkülünün zəruri şərtləri və ictimai televiziyanın (İTV) yayımı başlaması (2005).

Televiziyanın ictimai funksiyaları, ictimai sistemin xarakter və mahiyyətindən asılı olaraq bu funksiyaların dəyişməsi.

5. Radioda və televiziyada yaradıcı peşələrin ümumi səciyyəsi

Radioda yaradıcılığının kollektiv xarakteri. Əsas yaradıcı peşələr, onların

funksiyaları və radio veriliş-lərinin hazırlanması prosesində qarşılıqlı fəaliyyəti. Müəllif (reportyor, ssenarist, şərhçi, icməlcisi, dicey), redaktor, prodüser, rejissor, səs operatoru, aparıcı. Onlardan tələb olunan yaradıcılıq keyfiyyətləri.

Televiziya sintetik sənət sahəsi kimi. Ekran yara-dıcılığının kollektiv xarakteri. Əsas yaradıcı peşələr.

Jurnalisticin televiziyyada çoxşaxəli yaradıcı fəaliy-yəti. Onun müəllif, redaktor, reportyor, şərhçi, aparıcı, ssenarist rolunda çıxış etməsi. Prodüser, rejissor, operator, rəssam peşələrinin yaradıcı səciyyəsi. İnformativ, analitik, bədii-publisistik verilişlərdə yaradıcı peşələrin harmonik fəaliy-yətinin vacibliyi.

6. Radio və televiziya yayımının növləri

İctimai-siyasi və bədii yayım. Bu yayım növləri radio və TV-nin təşkilat strukturunu formalaşdırın amil kimi.

Onların səciyyəvi xüsusiyyətləri. İctimai-siyasi yayım növləri: ictimai-siyasi informasiya, uşaqlar və gənclər üçün verilişlər. Bədii yayımın növləri: ədəbi-dram və musiqi verilişləri.

7. Radio və TV janrları, yayımın formaları.

Radio və tele jurnalistikada janr anlayışı. Janrı müəyyənləşdirən əsas amillər. Janrların təsnifatma fərqli baxışlar. Radio və TV təcrübəsinin yaratdığı sabit-ləşmiş janrlar qruppu: informasiya janrları, analitik janrlar, bədii-sənədli janrlar.

İformasiya janrlarına verilən konkret tələblər. Radiomüsahibə programlarda ən işlək janr kimi. Analitik janrlara verilən konkret tələblər. Radioda şərh və icmal. Oxşar və fərqli cəhətləri. İcmalın növləri. Bədii-sənədli janrlar aparıcı janr qruplarından biri kimi. Digər janr qruplarından fərqi.

8. Radio və televiziya verilişlərinin programlaşdırılması və auditoriyanın öyrənilməsi

Verilişlərin programlaşdırılması və ona verilən tələblər. Dinləyici və tamaşaçı marağı anlayışı və onun təmin edilməsi yolları. Programlaşdırmanın növləri. Həftəlik və gündəlik proqramların tərtibi prinsipləri. Yayım cədvəli anlayışı. Təkprogramlı və çoxprogramlı yayımın əsas xüsusiyyətləri. Cari və operativ planlaşdırma. Həftə-nin və günün programm düzümü. Proqramlararası keçid-lər. Reklam, anons və tanıtma materiallarının təqdimat formaları.

Auditoriyanın öyrənilməsinin sosial əhəmiyyəti. Reytinq anlayışı. Sosioloji sorğular və auditoriyanı öyrənməyin digər metodları. Proqramların seçilməsinə, qavranılmasına, mənimsənilməsinə təsir edən amillərin öyrənilməsinin və programlaşdırma zamanı bu amillərin nəzərə alınmasının zəruriliyi.

Ə D Ə B İ Y Y A T

1. Bağırov Ə. Kütləvi informasiya və təbliğat vasitələri sistemində televiziyanın yeri. BDU-nun Elmi əsərləri, «Jurnalistika» seriyası, Bakı, 1978, № 3-4
2. Əlizadə Y. Radiojurnalistikyanın əsasları. Bakı, 1991
3. Əlizadə Y., Məhərrəmli Q. Azərbaycan efiri: tarix və müasirlik. Bakı, 2006
4. İbrahimov T. Teleradio yayımının iqtisadi əsasları və menecment. Bakı, 2008
5. Quliyev E. Televiziya: nəzəriyyə, inkişaf meylləri. Bakı, 2004
6. Məhərrəmli Q. İctimai televiziya. Bakı, 2003
7. Məhərrəmli Q. Radio dərsləri. Bakı, 2007
8. Məhərrəmli Q. Televiziya jurnalisti-

- kasının əsasları. Bakı, 2005
9. Багиров Э. Очерки теории телевидение. М., 1987
10. Телевизионная журналистика. М., 2004

IV BÖLMƏ

BEYNƏLXALQ JURNALİSTİKƏ

1. Yeni dünya jurnalistikası qloballaşma dövrünün jurnalistikasıdır

Müasir dünya: qlobal informasiya məkanı. Qlobal media bazarı və onun xüsusiyyətləri. Qlobal informasiya məkanında dil problemi.

İnformasiyanın qloballaşmasının üç əsas xüsusiyyəti: qlobal yayılma, qlobal texnologiya, qlobal iqtisadiyyat. İnformasiya məkanının qloballaşması dövründə dünya KİV-ində baş verən dəyişikliklər. Yeni dünya jurnalistikasının əsas xüsusiyyətləri. İnformasiyanın qlobal yayılması və qlobal texnologiya.

2. ABŞ mətbuatının yaranması və inkişafı

Şimali Amerikada dövri mətbuatın meydana çıxması. Avropa nümunələrinin həmin mətbuatın məzmununa təsiri. Boston

və Filadelfiyada ilk dövrü nəşrlər.

ABŞ konstitusiyasına birinci düzəliş. Mətbuat azadlığının Amerika konsepsiyası. ABŞ-ın baniləri B.Franklinin və T.Ceffersonun siyasi məqalələri. Tomas Peyn publisist kimi.

1830-1840-cı illərdə Amerikanın qəzet mətbuatında kommersiya “inqilabı”. B.Deyin və C.Bennetin fəaliyyəti.

Birinci dünya müharibəsi dövründə ABŞ mətbuatı: məzmunu, tirajları, tipologiyası.

İkinci dünya müharibəsindən sonra KİV-in məzmununun dəyişməsi. ABŞ jurnalistikasının informasiya səciyyəsi daşımıası, yerli xəbərlərə xüsusi diqqət yetirilməsi.

Yeniliklər dərc edən jurnallar. Siyasi partiyaların və hərəkatların nəşrləri. XX əsrin ikinci yarısında mətbuatın əsas iinkışaf meylləri.

Radio və televiziya sisteminin

meydana çıxması və inkişafi.

ABŞ KİV-i müasir dövrdə

3. Böyük Britaniyada dövri mətbuatın yaranması və inkişafi

İngiltərədə dövri mətbuatın yaranması. İngiltərə burjua inqilabının pamflet publisistikası. “Mətbuat azadlığı” şuarının meydana çıxması. C.Miltonun “Areopagitika” əsəri. Mətbuat azadlığının ingilis konsepsiyası. Siyasi partiyaların yaradılması və onların mətbuatın inkişafına təsiri.

XX əsrдə İngiltərə jurnalistikası

Böyük Britaniyada siyasi jurnalistikən formalaşması. Mətbuat radionun meydana çıxması dövründə. Britaniya radio verilişlərinin inkişaf xüsusiyyətləri. Televiziyanın yaranması. BBC şirkətinin fəaliyyəti. Böyük Britaniya KİV-nin fəaliyyətinin hüquqi əsasları.

Böyük Britaniya KİV-i müasir dövrdə

XXI əsrin əvvəllərində Böyük

Britaniyanın qəzet bazarında vəziyyət. Keyfiyyətli milli qəzətlərin tirajlarının aşağı düşməməsinin əsas səbəbləri. İstehlak jurnalları inkişaf yolunda.

BBS radio və televiziyası bu gün. Ölkədə rəqəmsal televiziyanın inkişafi.

4. Fransada dövri mətbuatın yaranması və inkişafı

Teofrast Renodonun “La Qazett”i ilk həftəlik fransız qəzeti kimi. Fransız jurnalistikasının inkişafında bu mətbu nəşrin rolu. XVI-XVII əsrlərdə fransa jurnalistikasının əsas prinsipləri.

Böyük Fransa inqilabı dövrünün mətbuatı. Mətbuat azadlığının fransız konsepsiyası.

Napoleon Bonapart və fransız mətbuatı. Emil de Jirarden və kütləvi mətbuat: ilk ucuz Paris qəzeti “Press”, həftəlik “Moda” qəzeti.

Havas informasiya agentliyi və onun yaradıcısı Şarl-Lui Havas.

XX əsrin əvvəllərində Fransa mətbuatının vəziyyəti.

Birinci və ikinci dünya müharibələri dövründə fransız mətuatının xüsusiyyətləri.

Radio verilişlərinin inkişafı. Televiziyanın meydana çıxması.

İkinci dünya müharibəsindən sonrakı dövrdə KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik.

Fransa KİV-i XX əsrin axırları və XXI əsrin əvvəllərində.

Müasir dövrdə Fransanın gündəlik qəzetləri. Reklam bazarı və mətbuat. “Humanite” qəzetiinin 100 illiyi və qəzetlərin maliyyə çətinlikləri problemi. Frans-Press informasiya agentliyinin müasir durumu. Regional gündəlik qəzetlərin maliyyə vəziyyəti.

5. XX əsrдə Almaniya kütləvi informasiya vasitələrinin inkişafı

XX yüzilliyin birinci yarısında Almaniya KİV-nin strukturu. KİV

fəaliyyətinin iqtisadi və siyasi xüsusiyyətləri. Qəzet və jurnal səhifələrində xarici və daxili siyaset mübarizəsinin inikası. Nasist Almaniyasının KİV-i və təşviqat və təbliğat aparatı. ADR və AFR-in yaradılmasından sonra KİV-in strukturu. 70-80-ci illərdə Almaniya KİV-nin əsas inkişaf meylləri. Almanyanın birləşdirilməsi prosesində KİV-in rolü.

Almaniya KİV-i müasir dövrdə XXI əsrin əvvəllərində Almanyanın media bazارında baş verən böhranın səbəbləri.

Qəzet bazarında innovasiyalar. KİV-in təmərküzləşdirilməsi.

Reklam bazarında vəziyyət.

Almaniyada KİV-in internetdən istifadə etməsinin vəziyyəti.

6. Rusiyada mətbuatın yaranması və inkişafı

“Vedomostii” ilk rus çap qəzetiidir. İlk rus jurnalı “Primeçaniya”. Elmlər

Akademiyası yanında nəşrə başlayan “Sankt-Peterburqskiye vedomosti” qəzeti I Pyotrun “Vedomosti”sinin davamı kimi.

“Moskovskiye vedomosti” qəzetenin yaradılmasında M. Lomonosovun rolu.

XVIII əsrin ikinci yarısında rus jurnalistikası: ilk özəl jurnalların meydana çıxmazı; ilk özəl jurnal “Trudolyubivaya pçela” (“Zəhmətsevər arı”) və onun redaktoru A.P.Sumarokov; satirik jurnalların yaranması. Jurnalistikyanın inkişafında II Yekaterinanın rolü. N.İ.Novikov naşır və jurnalist kimi. İ.A.Krilovun jurnalistik fəaliyyəti. N.M.Karamzinin rus mədəniyyətinin inkişafında rolü.

XVIII əsr rus mətbuatının əsas xüsusiyyətləri

XIX əsrin birinci yarısında rus jurnalistikası.

XIX əsrin ikinci yarısında rus mətbuatı.

Rusiyada mətbuat haqqında ilk qanun-“Mətbuat haqqında müvəqqəti qaydalar” (1865-ci il). “Delo” jurnalı və “Nedelya” qəzeti demokratik nəşrlər kimi.

XX əsrдə rus jurnalistikası. “Russkoye slovo” qəzeti. 1905-ci il 17 oktyabr manifesti və mətbuatın inkişafında onun rolu. 1905-07-ci illərdə satirik jurnallar. Bolşevik qəzeti “Pravda”. “Qazeta-kopeyka” kütləvi mətbuat orqanı kimi.

Sovet mətbuatı kommunist ideologiyasının təbliğatçısı kimi.

7. Türkiyədə çap işinin, mətbuatın yaranması və inkişafı

Türkiyədə çap sənətinin yaranması. İlk kitabın çap olunması. Xarici dildə nəşr edilən qəzetlər və onların əsas xüsusiyyətləri. Türkiyədə jurnalistikyanın yaradılması və inkişafında fransız Aleksandr Blakin rolü.

Türk dilində ilk qəzet-“Təqvim-i

vəkayı”, onun xüsusiyyətləri. Türkçə ilk mətbuat orqanının yaradılmasında sultan II Mahmudun rolü. İkinci qəzet- “Cərideyi havadis”. Onun redaktoru Uilyam Çörçill. Həmin qəzətdə elanların yeri. “Cərideyi havadis” Türkiyədə matəm elanları dərc edən ilk qəzet kimi. Osmanlı imperiyasında ilk özəl qəzet-“Tərcümani əhval”. Onun redaktoru Agah əfəndinin həyat və fəaliyyəti. Bu qəzətlə “Cərideyi həvadis” arasında polemika türk jurnalistikası tarixində ilk polemikadır.

“Təsviri əfkər” qəzeti Türkiyə jurnalistikasında yeni hadisə, İbrahim Şinasının əsəri kimi. İbrahim Şinasının qəzet haqqında fikirləri.

XIX əsrin ikinci yarısında türk mühacir mətbuatı.

1960-ci ilin noyabrında Milli Birlik Komitəsinin mətbuat haqqında qanunun qəbul edilməsi. 1961-ci ilin iyununda qəbul edilmiş yeni konstitusianın elan etdiyi bir

sıra hüquq və azadlıqlar, o cümlədən mətbuat azadlığı.

Türkiyənin informasiya agentlikləri və onların informasiya məkanında yeri.

Ötən əsrin ikinci yarısında Türkiyənin əsas mətbuat orqanları, radio və televiziya verilişləri.

8. Misirdə mətbuatın yaranması və inkişafı

Misir dövri mətbuatın yarandığı ilk ərəb ölkəsi kimi. Fransız dilində ilk rəsmi mətbuat orqanı. Ərəb dilində ilk qəzet - “Qurnal əl-hediv” (1827), həmin qəzetiñ türk dilində də nəşr edilməsinin səbəbləri. XIX əsrin birinci yarısında nəşrə başlayan digər mətbuat orqanları.

Misir jurnalistikası 1919-1952-ci illərdə.

Misirin əsas qəzetləri - “Əl-Cümhäriyyə”, “Əl-Əxbar” və “Əl-Əhram” XX əsrin ikinci yarısında. Ölkədə radio və televiziyanın yaranması və inkişafı.

Müasir dövrdə Misir KİV-i.

9. Müasir dövrdə jurnalistikanın hüquqi tənzimlənməsi

Yeni dünya jurnalistikasının fəaliyyətinin hüquqi tənzimlənməsinin zəruriliyi.

İnkişaf etmiş xarici ölkələrin qanunvericiliyində mətbuat və söz azadlığına verilən təminatlar. Almaniya və İspaniyada, Fransa və Avstriyada, Norveç və İsveçdə jurnalistikanın inkişafına, söz və mətbuat azadlığının reallaşdırılmasına yönəldilmiş qanunvericilik aktları.

İsveçin mətbuat azadlığı haqqında qanununun əsas müddəaları. İsveç dünyada ilk Mətbuat şurasının vətəni kimi.

Norveç konstitusiyası mətbuat azadlığı haqqında. Norveç və İsveçin mətbuat qanunvericiliyinin fərqli cəhətləri.

Norveç mətbuat şurası könüllü özünütənzimləmə orqanı kimi.

10. Yeni dünya jurnalistikasının inkişafında beynəlxalq jurnalist hərəkatının rolü

Müasir dövrdə beynəlxalq jurnalist hərəkatının xüsusiyyətləri.

Bu hərəkatda pərakəndəliyin fərqləndirici cəhət kimi nəzərə çarpması.

Beynəlxalq jurnalist hərəkatında region təşkilatlarının yaradılması, qarışiq peşələrin nümayəndələri ilə birləşmə meyllərinin gücləndirilməsi. Beynəlxalq jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstитutu ən iri jurnalist təşkilatları kimi. Beynəlxalq jurnalist təşkilatlarının iri beynəlxalq qurumlarla, o cümlədən BMT, YUNESKO, Avropa Birliyi, Avropa Şurası və ATƏT-lə əlaqəsi.

Ümumdünya mətbuat azadlığı günümüzün təsis edilməsində beynəlxalq jurnalist təşkilatlarının rolü.

ƏDƏBİYYAT

1. Vəliyev H. Dünya informasiya agentlikləri. Bakı, 2003.
2. Vəliyev H. Beynəlxalq jurnalist təəşkilatları. Bakı, 2005.
3. Vəliyev H. Xarici ölkələrin jurnalistikası tarixi. Bakı, 2012.
4. Yaqublu N., Rüstəmov A. Xarici ölkələrin jurnalistikası. Bakı, 2007
5. Mazanlı İ. Söz azadlığı və informasiya təhlükəsizliyi: milli və beynəlxalq təminat. Terminlər və anlayışlar. Bakı, 2005.
6. История мировой журналистики. Учебное пособие. М.-РД., 2004.
7. Михайлов С.А. Современная зарубежная журналистика. Учебник. СПб, 2005.
8. От книги до Интернета. Журналистика и литература на рубеже нового тысячелетия.

- М.,2000.
9. Прохоров Е.П. Журналистика и демократия. Учебное пособие, М., 2004.
10. Зарубежная журналистика накануне XXI века. Часть I.М., 2002